



■ Marina Svetayeva

(əvvəli ötən sayda)

"Kapitan qızı"ndakı Puqaçovla "Puqaçov üşyani tarixi"ndəki Puqaçovda Puşkin eyni məqamları saxlayıb, mən isə eksinə ziddiyətli məqamları seçdim. Onun nağıl dilini, gözlənilməz deyişikliklərini olduğu kimi saxlayıb: məsələn, sakinlərə tuşlanan silahı çevirib düzənləyi atəş açır. Fiziki cəsarətini isə saxlayıb:

"Puqaçov ordudan irələde gedirdi. - Ehtiyatlı olun, əlahəzərət - qoca kazak dedi - birdən gülətərət. - Qocalmışan - yalançı cavabında dedi - məgər silahlar çarları vurur?"

Sadə xalq onu hələ də sevir:
"Əsgərlər onu öz əlləri ile yedirir və qəfəsi öündə toplaşan uşaqlara deyir-

(Qeyd üçün! Rusların anlayışına görə "yixilanı vurmazlar").

Bəs, Puqaçov nə edir? Dizi üstə qalxıb bağışlanmamı rica edir.

* * *

İndi isə tarixləri əyani şəkildə yada salaq: "Kapitan qızı" - 1836, "Puqaçov üşyani tarixi" - 1834-cü il.

Və bizim ilk təccüb dolu sualımız: Puşkin öz Puqaçovunu bundan xəbərsizmi yazıb?

Əksinə, "Kapitan qızı" əvvəl yazılışı ve Puşkin əvvəlcə öz Puqaçovunu təsvir edib sonra tanışdı, daha doğru olardı (Bütün eşq əhl şairlər kimi). Amma burada o, əvvəlcə tanmış, daha sonra təsvir etmişdi.

Eyni mənali digər sözdən də istifadə edə bilərik: bənzədib.

Puşkinin Puqaçovu tarixdən tanidığımız Puqaçova ripost idi, şairin arxivə ripostu idi. "Hər şeydən - Puqaçovun rəzil və qorxaq olmasından xəbərdaram. Amma bunları bilmək istəmərim. Öz qənaətlərimi bu yad məlumatla müqayisə edirəm. Mən daha yaxşı bilirəm. Biliyim ki:

Rəzil həqiqətin zülməti daha qiyəmtlidir

Bizim tek yalanla ucalanlar üçün"

Yalandır. "Şairin yaradıcı olması onun yalançı olduğuna dəlalet etmir, cünki poetik uydurmalar məntiqə onun

Yoxsa, dəfələrlə bağlılığı Qriniovu kütlə arasında tanıyalaraq sonuncu dəfə başını tərəpedən?

Puqaçov deyərkən, ağlımızın nə gəlir? Gözler və parlıtı. Hər ikisi de rezillikdən uzaq. Zira gözler də, parlıtı da təbiət hadisəsidir, "döyüşdəki həyəcanlı", bəlkə də, taun özüdür. Amma ünsür olaraq qorxunu tanımır.

Puqaçov deyərkən ilk və son dəfə ne hiss edirik? Onun nəhəngliyini. Ona sevgimizi.


Beləliklə, Puşkin poeziyanın gücünü ilə on qorxaq qəhrəmanı alicənəbləq nümunəsinə çevirir.

"Kapitan qızı"nda tarixçi Puşkin şair Puşkin tərəfindən döyüldür, Puqaçov haqqında son söz isə həmişəlik şairin öhdəsinə düşür.

Puşkin bize "Puqaçov üşyani"ndakı Puqaçovu göstərdi, "Kapitan qızı"ndakı Puqaçovu təlqin etdi. "Puqaçov üşyani tarixi"ni nə qədər mütləcə et-sək belə, "Kapitan qızı"nda əvələn havada rastımıza çıxan yabancı predmet gözə görünən kimi bir her şeyi, Puqaçov və həkəyəsi ilə bağlı bütün xoşa-geləməz təcrübəmizi, sevgi ilə bağlı yaşıdagımız bütün ağırlı hadisəni unudur.

Zira, heyranlıq təcrübədən yaşça böyükdür. Nağıl da, həmçinin. Yer kürəsinin, insanın həyatında da. Zira Puqa-

Puşkin və Puqaçov



dilər: yadda saxlayın, uşaqlar, siz Puqaçovu görmüsünüz. Qocalar hələ də onun yanından keçən cənabların sularına cəsərəti cavablarından danişir. Bütün yol boyu o, şən və sakit idı".

Qadınların qəfəsi baxarkən özlərini itirdikləri odlu baxışlarını, zəhmli səsini qoruyub saxlayıb.

Və qəribə də olsa mərhəmətini də olduğu kimi saxlayıb: akademik Rıçkov, Puqaçov tərəfindən öldürülen simbir komendantının atası, oğlu barede danişarkən göz yaşlarını saxlaya bilmədi. Puqaçov ona baxan zaman özü də ağladı.

Həyat eşqini də saxlayıb. Zira Rıçkovun bu cümlə zələmliqlərə necə cürət etməsi sənalına Puqaçovun cavabında: "Tanrı və əlahəzərət qarşısında günahkaram. Günahlarımı yumağa çalışacağam" deyir. Yenə də əfv ediləcəyi-ne dair mənasız ümidi, Puqaçova xas həyat eşqi...

"Puqaçov üşyani tarixi"ndəki Puqaçov qəhrəman deyil, vəhşidir. Amma təbiət vəhşisi yox, (zira onun bütün vəhşilikləri - həyat uğradı), cinayətkarcasına zəif insanın vəhşə cəfəşəyi. (Hətta Lisojun qəlli de ona qalxan əldən alınan qisas deyildi, növbəti və bu dəfə ölümçül zərbə qorxusu idi).

Onun haqqında səhəbəti birdəfəlik bitirmək, qəlbimizdə sonlandırmaq üçün hər iki personajın surətində bütün əlaflığı ilə əks olunan bir bərbad səhnə gərəkdir.

Ösir Puqaçovu hüzuruna getirdikləri qraf Panin Puqaçovun məğrur, uzaq-görən, kahincəsinə "Mən qarğı balasıyam, qarğı özü hələ de uğur" cavabının əvəzində Puqaçovu sıfatından yumruqla vurur, qan saqqalından aşağı axır.

meydana çıxardığı işlərin bacardığı və əlinən gələn formada olduğu qənaətinə getirir. (Tredyakovski)"

Puşkinin qəlbə kiçik həqiqətlərlə doludur. O, hər şeyi təxirə salıb, unudub, qafasını yelçənən temizləyib, qara gözləri və gözlərindeki parıldından başqa heç nə saxlamayıb. "Puqaçov üşyani tarixi"ni başqaları üçün yazıb. "Kapitan qızı"ni özü üçün.

* * *

Puşkinin Puqaçovu poetik azadlıdır, canını zəhlətənən obrazlığınından xilas edən şairin özü kimi azadlıq.

* * *

Bəs Puşkinin Puqaçova dönməyə, haqqında hər şeyi bildiyi Puqaçovun adını qəhrəmanına verməyə nə vadar edirdi?

Məhz hər şeyi bilməməsi, zira şair nəşnələr haqqında bilgini poeziyadan, onun arındırmaq gücündən elədə edir.

Puşkin öz Puqaçovunu öyrənmək üçün yazıb. Müəyyən etmək üçün. Puşkin Puqaçovunu unutmaq üçün yazıb.

İki sadə cavab var: birincisi, bütün bu "müstərək çalışdıqları" aylar ərzində ona vərdiş etmişdi. Amma bu vərdişə baxmayaraq, öhdəsindən gələ bilmədi (buna özü tərəfindən hazırlanmış yazıları sübutları da var).


İkinci isə o, son nöqtəni qoyarkən hiss etmişdi ki, nəsə qaydasında deyil. Bu, həmin Puqaçov deyil. Bu, "sizin təbirinizcə" idi, gəlin indi de bizim təbirimizə yazaq.

Şüralı arzuda tarixdə ifşa edilmiş Puqaçova şeirlə bərəət qazandırmadı, onu Puşkinin eli ilə həkəyəsinin qələmə alınacağı edam meydancasına qaytarımaq. Tarixi rəzilliyinən ən dərin həddindən Puqaçovu edam əfsanelərinin yüksəkləyinə qaytarmaq.

Puşkin eyni xalqın özü kimi hərəkət etdi: o, zalim haqqındaki həqiqətə düzəliş etdi - həqiqətin sevgi ilə uyğunlaşmayan kiçicik hissəsinə.

Və onunla bağlı bütün həqiqəti qoruyaraq, bütün həqiqətdən ancaq Puqaçova məxsus xirdalığı aradan qaldırıraq bize digər - öz Puqaçovunu verdi, xalqın Puqaçovunu, bizim sevə biləcəyimiz Puqaçovu.

Bəs hansı Puqaçov həqiqidir? Qorxudan sevgili qadının və günahsız körpənin məhv edilməsinə razı olan, əziz dostu aradan götürən, sadiq silahdaşını boğan, özü isə sıfətinə vurulan zərbədən sonra diz üstə çökən?



çovu biz Verliokdan, Cırdandakı adam-yeyəndən, Alyonuşkanın yağı çelləyinin arxasında gizlənməsinə səbəb olan quldurdan, nağıllardakı bütün adam-yeyən və quldur obrazlarından tanıydırdı.

Puşkinin "Kapitan qızı"ndakı Puqaçov quldur, adam-yeyən, çumak (qədim Ukraynada duz, çörək, balıq və digər ərzaqların satışı ilə məşğul olan kəndli - X.N.), əcinnə, "xeyirxah cavan", nağıllardakı, həm də yuxular-dakı boz qurddur... amma bu quldur, adam-yeyən, boz qurd kimisə sevir, her kəsi məhv edir, bir nəfəri isə sevir. Həmin bir nəfər isə Qriniovun timsalında bizik.

Və əger biz Puqaçova, canlı qorxu, dəha doğrusu ölüm qorxusu, uşaqlıq illərindəki ölüm qorxusu olduğuna görə heyranıqsə, bəs nə üçün həmin qorxulu, eyni zamanda xeyirxah zalima daha çox heyran olub, sevmeyək?

Puşkin Puqaçovda ən qorxulu heyranlıq təqdim edib: bir anda xeyirxahlığa çevrilən, bütün qüvvəsini xeyirxahlığa çevirmiş qəddarlıq. Puşkin Puqaçovda bize həlli mümkün olmuşan tapmaca təqdim edib: zalimli və təmiz qəlb haqqında. Puşkin Puqaçov timsalında bize xeyirxah quldur təqdim edib. Biz sadə quldra tabe olduğumuz halda, ona necə tabe olmayıq?

Puqaçovu təqdim edən Puşkin özü nəyə tabe olub? Hər şeydən alısı: öz şairliyinə, şairin qüsursuz hiss etmək qabiliyyətinə - baş verməsə də, baş verməsinin mümkün olduğu baş vera biləcəklərə. ("Çünki, şair yaradıcıdır...")

Poetiya güclü nəsnədir, Nikolay arxivinən bütün bilgiləri, hazır biliklər və tədqiqatlar şairin dünyagörüşünü nə məhv edə, nə də boğa bildi.



МАРИНА ЦВЕТАЕВА

Пушкин
и Пугачев

Puşkin Puqaçovu nə qədər çox tənisa da, biliirdi ki, onu sırlı tərəfləri də var. Nə qədər aydın görse də, görünməyən tərəflərinin olduğunu əmin idi.

Demək olar ki, "Kapitan qızı" ilə "Puqaçov üşyani tarixi" Puşkinin qəlbində eyni zamanda yazılıb, birge yazılıb, hər sətrin sonundan yeni sətir boylanıb, hər bir səhifə əvvəlkinin əsasında yazılıb. Amma şairin eli ilə, tam azad şəkildə, inkarla dolu yanlış faktlar qəleme alınb.

"Rəzil həqiqətin zülməti daha qiyəmtlidir, bizim tək yalanla ucalanlar üçün".

Puşkin özünün və bütün dünyanın lirik tanrı Napoleon haqqında sonuncunun Yaffada taunlulara toxunmasını iddia edən şəxəs dediyi:

Rəzil həqiqətin zülməti daha qiyəmtlidir

Bizim tək yalanla ucalanlar üçün setirlər Puqaçov üçün nə qədər uyğundursa, gözleri ilə vərəqlədiyi rəzil həqiqətlərin təqvimdəki aylarla uyğunlaşması o qədər qəribədir.

Puşkin Napoleon haqqında bu cür deyib.

Puqaçovla bu cür hərəkət edib. "Kapitan qızı" bitdikdən sonra bizin Puqaçov haqqında nə rəzil həqiqətimiz, nə de rəzil həqiqətlərin zülmətləri qalmadı.

Dürüstcəsinə.

Bax, bu dürüstlük ele şairlikdir.

* * *

Rəzil həqiqətlərin zülməti...

Rəzil həqiqətlər və ali yalanlar yoxdur, rəzil yalanlar və ali həqiqətlər var.

Bir də. Həqiqətlər zülmətlərə addımlar. (zülmət - qaranlıq, zülmət - böcə və s.). Yalanlardan fərqli olaraq.

Faktlar alemində qayidaq. Vacib bir şərt - deyirlər ki, hazırda Puqaçovun "Puqaçov üşyani tarixi"ndəkündən təmamilə fərqli, ən əsası isə heç bir rəzilik olmadan, mərd çar qismində təsvir edildiyi arxivinin üç cildi nəşr edilib...

Mən Puşkinin Puqaçovunu ancaq Puşkinin digər Puqaçovu ilə müqayisə edirəm.

Amma hazırkı vəziyyətdə məsələ Puqaçova deyil, zadəganlardan başqa kiməni tanımayan, həmin zadəganlara inananlar Puşkindədir. Puşkinin məlumatlara əsasən Puqaçovu görməsi kim. Mən Puşkinin Puqaçovunu ancaq özü ilə müqayisə edirəm.

Əger Puqaçov həqiqətən də arzue-dilən, mərd, ədaletli, cəsur çardısa, deməli, Puşkin yenə də haqlıdır və yeganə haqlı insandi. Alçaldıcı ifadələrə qəlinin dərinliyində inanmamaqdə haqlı idi. Ona qəlbə ilə deyil, ancaq gözləriyle inanırırdı.

Bütün hallarda haqlıdır:

Puqaçov rəzil və qorxaqdır, Puşkin onu hündürboylu və cəsur təsvir edərək haqlıdır, zira rəzil həqiqətlərin zülməti bize qiymətlidir...

Puqaçov mərd və cəsur çardı - Puşkin onu arxiv qismində deyil, məhz bu cür təsvir etməkdə yənə haqlıdır. (Qeyd üçün! Puşkin arxivini sözə deyil, əməli ilə təkzib edib).

Amma təkrar edirəm, burada məsələ Puqaçovda deyil, Puşkindədir.

Puşkin şair idi. "Kapitan qızı" klassik əsərində olduğu kimi heç yerdə şairliyini bu qədər güclü şəkildə diqqətə çatdırılmamışdı.

Vanves, 1937

Rus dilindən tərcümə edən:
Xatirə Nurgül

DÜŞ